

AZƏRBAYCAN VERGİ SİSTEMİNƏ GİRİŞ VƏ SİSTEMİN ÜMUMİ İCMALI

PROQRAMIN MƏZMUNU

Vergi sisteminə giriş

- Ümumi anlayışlar
- Azərbaycan Respublikasının vergi sistemi
- Vergi yoxlamaları
- Artıq ödənilmiş vergilərin geri qaytarılması

Mənfəət vergisi

- Mənfəət vergisinin anlayışı və subyektləri
- Vergitutma bazası: praktiki məsələlər
- Gəlir və xərcin tanınma vaxtı
- Mənfəət vergisindən azad olmalar
- Aktivlərin təqdim edilməsi
- Bazar qiyməti
- Transfer qiyməti
- Gəlirdən çıxılan və çıxılmayan xərclər
- Vergi risklərinin və vergi optimizasiya imkanlarının müəyyən edilməsi
- Debitor borc / əsas vəsaitin silinməsi
- Limit nəzərdə tutulan xərclər:
 - Ezamiyyə xərcləri
 - Amortizasiya xərcləri
 - Təmir xərcləri
 - Faiz və digər xərclər
- Zərərin keçirilməsi
- Xarici ölkədə ödənilmiş vergilərin nəzərə alınması / vergi öhdəliyinin azaldılması
- Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir
- Mənfəət vergisi üzrə inzibatçılıq

Ödəmə mənbəyindən tutulan vergi (ÖMV)

- Vergitutma bazası: Praktiki məsələlər
- Azərbaycan mənbəyindən gəlir
- ÖMV-nin dərəcələri
- İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər:
 - Azərbaycan Respublikası və digər dövlətlər arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin qısa xülasəsi
 - Azərbaycanda ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin inzibatçılığı qaydaları və praktiki məqamları
- ÖMV üzrə inzibatçılıq

Əlavə dəyər vergisi (ƏDV)

- ƏDV konsepsiyası
- ƏDV ödəyiciləri

PROQRAMIN MƏZMUNU

- Vergitutma bazası: Praktiki məsələlər
- ƏDV-nin dərəcələri
- ƏDV-dən azadolmalar
- Vergi tutulan əməliyyatların aparıldığı vaxt və yer
- Qeyri-rezidentlərin gəlirindən hesablanan ƏDV
- ƏDV-nin əvəzləşdirilməsinin xüsusiyyətləri
- ƏDV-nin inzibatçılığı

Fiziki şəxslərin gəlir vergisi

- Şəxsi gəlir vergisinin ödəyiciləri
- Vergitutma bazası: Praktiki məsələlər
- Şəxsi gəlir vergisi üzrə azadolmalar
- Azərbaycanda Respublikası və digər dövlətlər arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə şəxsi gəlir vergisi üzrə müddəalar
- Şəxsi gəlir vergisi üzrə inzibatçılıq

Sosial sığorta və işsizlikdən sığorta haqları

- Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödəyiciləri
- Sosial sığorta və işsizlikdən sığortaya cəlb edilən gəlirlər: praktiki məsələlər
- Sosial sığorta və işsizlikdən sığortadan azadolmalar
- Sosial Sığorta Haqqında və İşsizlikdən Sığorta Haqqında qanunların tətbiqi
- Azərbaycanda Respublikası və digər dövlətlər arasında imzalanmış sosial sığorta sahəsində beynəlxalq sazişlərin qısa xülasəsi
- Sosial sığorta və işsizlikdən sığorta üzrə inzibatçılıq

Sadələşdirilmiş vergi

- Sadələşdirilmiş vergi ödəyiciləri
- Vergitutma bazası: Praktiki məsələlər
- Sadələşdirilmiş verginin dərəcələri
- Sadələşdirilmiş verginin inzibatçılığı

Əmlak vergisi

- Əmlak vergisinin ödəyiciləri
- Vergitutma bazası: praktiki məsələlər
- Əmlak vergisi üzrə azadolmalar
- Əmlak vergisi üzrə inzibatçılıq

Digər vergilər

- Aksiz vergisi
- Torpaq vergisi
- Mədən vergisi
- Yol vergisi